

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına tələbə qəbulu elanı

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı 2015-2016-cı tədris ili üçün **Müalicə işi** ixtisası üzrə (peşəsi – həkim, rus bölməsi) tələbə qəbulu elan edir:

Plan yeri – 100

Azərbaycan vətəndaşları üçün **təhsil ödənişsizdir.**

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin yaratdığı Qəbul komissiyası tərəfindən aparılan qəbul imtahanlarında yalnız TQDK-nın IV ixtisas qrupunda keçirdiyi test imtahanlarında 350 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər. Tədris rus dilindədir. Müsabiqə rus və Azərbaycan bölmələrindən olan abituriyentlər üçün birgə aparılacaq.

Qəbul imtahanı aşağıdakı fənlər üzrə aparılacaq:

- rus dili (testlə)
- kimya (testlə)

Müsabiqə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin yaratdığı Qəbul Komissiyasının keçirdiyi imtahanların nəticələri əsasında aparılacaq.

Qəbul imtahanlarında iştirak etmək istəyənlər universitetin qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:

- 1. TQDK tərəfindən keçirilən test imtahanının nəticəsi haqqında arayış**
- 2. Tam orta təhsil haqqında sənədin əsli (attestat)**
- 3. Şəxsiyyət vəsiqəsi**
- 4. Oğlanlar üçün çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə**
- 5. 3x4 sm. ölçüdə 8 ədəd fotosəkil**

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.

Filialın tədris fəaliyyəti İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında həyata keçiriləcək.

Tədris əsasən, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçiriləcək.

Filialın məzunlarına İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomu təqdim ediləcəkdir.

Sənəd qəbulunun müddəti: 21-22 iyul 2015-ci il tarixləri saat 10:00-18:00

Sınaq imtahanları və məsləhət saatlarının keçirilmə qrafiki

Fənn	Məsləhət	İmtahan	Nəticələrin elanı
Rus dili	22.07.2015	23.07.2015	24.07.2015
Kimya	24.07.015	25.07.2015	26.07.2015

Qəbul imtahanlarının proqramları və fənlər üzrə test nümunələri ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

<http://www.mma.ru/education/poety/pkur/progran/>

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 (Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binası)

Əlaqə telefonu: Moskvada: +7 (499) 248-17-88 ; +7(495) 609-14-00;
Bakıda: 146; +(994) 12- 492-25-06.

Email: filial.baku@yandex.ru